

**D**ahi Mirzə Fətəlinin komediyalarının xalqın meydan mödəniyyəti ilə qırılmaz bağlılığını aşkarlayan esas amillərdən biri də dil faktorudur. Bir ünsiyyət vasitəsi kimi dildə ister karnavalda, isterse də bazar meydanda familyar kontaktın təminatçısıdır.

Mirza Fətəli Axundzadə personajlarının leksikonu da xalqın meydan heyatından götürülmüş danışq dilininin evadılmasını faktır: "Mirza Fətəli Axundzadə komediyaları canlı xalq dili əsasında yazılmışdır. İti müşahidəye, nadir hafizəye, yüksək istedadda malik olan Mirzə Fətəli Axundzadə Azərbaycan dilinin tükmənməs sərvətinə mümkəməl yiye-ləmmiş, onun xüsusiyyəti xüsusiyyətlərini, grammatik qayda-qanunları, ən ince çalarlarını, müxtəlif icimai təbaqələrini, nitq-danışq təslublarını dərindən öyrənmiş, xalq dilinin zəngin və rəngarəng söz cəhətiyərləndən, qüdrət və imkanlarından məharətə istifadə etmişdir. Bədii dilin təbiiyyi və canlılığı, zənginliyi və rəngarəngliyi, solistliyi və aydınlığı Mirzə Fətəli Axundzadən dram dilinin ümde xüsusiyyətləri, məziyətlərini təskil edir. Onun komediyalarının oxuduğu personajların diliyle işlənmiş canlı xalq diline mənşə olan söz və ifadələrin zənginliyinə, ideoloji və frazeoloji birləşmələrin, atalar sözü və məsələlərin rəngarəngliyinə heyran olmamaq qeyri-mükündür. Onu da qeyd etmək vacibdir ki, komediyalarda istifadə olunmuş canlı xalq dilinə mənşə söz ifadələrin böyük bir hissəsini yazılı ədəbiyyatımızda hələ də məhz Mirzə Fətəli təqdimmiş, onlara tam vətəndaşlıq hüququnu vermişdir..."

M.F.Axundovun bir dramaturq kimi böyük məharəti onda olmuşdur ki, o, müəyyən bir sıfırın, təbəqənin bedii surətini yaradarken onu özünəməxsus bir təslubda danışdırırmış, hər bir surətin nitqini onun öz hayat və düşüncə terzinə, psixologiyasına, mədəni soviyyəsinə, ailədə və comiyəyyətə tutduğu mövqeyə, dəşdəyüyə şəraite, məbarizə etdiyi adamlara uyğun bir tərzə, təbii və düzgün əks etdirmiş və realist ədəbiyyatın an mühüm problemlərindən biri olan dildə tipikləşdirmə və səfildəşdirməni məhərrətə gözləmişdir. M.F.Axundovun dramaturgiyası xalqımızın XIX əsr danışq dilinin ümumi mənzərəsini mükəmel və düzgün əks etdirir. Onun Azərbaycan ədəbi dilinin həqiqi xəlqilik və realizm yolunda inkişafında, tam milli dil keyfiyyəti almasının

da xidməti misilsizdir." (N.Məmmədov "M.F.Axundovun bədii yaradıcılığı" -Axundov M.F. Əsərləri 3 cildde.-I c.-Bakı, 1987-s.24-25.).

Bunuların hamisi düz və sübuta cəhəciyi olmayan aksiomadır. Amma məsələnin daha dərin qatlarda gizlən-

## M.F.Axundzadə komediyalarının dili və milli gülüş mədəniyyətinin verbal ənənələri

*M.F.Axundzadə komediyalarına Mirzə Fətəli maarifçiliyinin birmənəli təzahürü və natiqisi kimi baxmaq, onları yalnız bu yön-dən araşdırmaq, zamanın sosial göləşmələri prizmasından işqalandırmak tədqiqatçıyı son-nunda gotirib elmi basitliyinə çoxdur. Çünkü Azərbaycan ədəbiyyatının bu nümunələri başdan-başa xalq meydan mədəniyyətinin, xalqın gülüş tərzinin principləri üzərində qurulmuşdur. M.F.Axundzadə əsərləri hər seyədən öncə milli gülüş mədəniyyəti formalarının, meydan məzħəkələrinin rəsmi ədəbiyyatda təzahürüdür.*

miş başqa tərəfi də mövcuddur. Onu da söyləmək lazımdır ki, M.F.Axundzadə komediyalarında bu güzilə tərəfin, yeni, aşkar boyan edilməyen tərəfin güclü energetikası var. Mirzə Fətəli "Təmsilat"ının dili bütövlükde məhz bu güzilə tərəf üzərində bərqa-rar olur.

Azərbaycan filologiyasının M.F.Axundzadə əsərlərinin analizindən ötrü hazırladığı tarixi-sosial münədirecə daşıında aydın görünür ki, onun komediyaları milli gülüş mədəniyyətinin verbal ənənələrinin yazılı ədəbiyyat hüdüdündən təcəssümüdür. Mirzə Fətəlinin komediyalarında zühur edən dil meydan tamaşalarının, xalq məzħəkələrinin personajları Kosanın, Keçəlin, Xəsisin, həmcinin kukla oyularından bəlli olan surətlərin danışq dilidir. M.F.Axundzadənin komediyalarının qohramanla-

rı "Kilimərasi" personajlarının danışqları kimi danışqlar, davrandıqları kimi davranırlar. M.F.Axundovun "Təmsilat"ında xalqın qeyri-rəsmi meydan heyatında təsdiqlənmiş dil cövlənmişdir.

Dahi Mirzə Fətəlinin yazdığı komediyaları dərindən araşdırıldıqda belə bir faktla rastlaşırsınız ki, onun dram əsərlərinin dili müəllifin nəşr və nezm yaradıcılığında, fəlsəfi traktatında, məqalələrində istifadə etdiyi dildən keksin şəkildə fərqlidir. M.F.Axundzadənin komediyalarında zühur edən dil kendinini danışq terzinin ifadəçisi kimi özünü görürkür. Bu dən şəhərinin danışq dilindən çox-çox uzaqdır.

XIX əsrde Azərbaycanın el-obalarında kəndli-ler əle M.F.Axundzadənin komediyalarının perso-najları ustulubdan danışındırlar.

Odur ki, M.F.Axundzadənin komediyalarının ham də bir etnoqrafik material kimi araşdırılması günün sosial-siyasi, tarixi-ictimai və ədəbi-bədii mənzərəsində olduqca vacibdir. Azərbaycan xalq teatrının, milli gülüş mədəniyyətinin tipini və əslə-bunu, azərbaycanlıların danışq dilinin xüsusiyyətlərini müəyyənələşdirib öyrənməkdən ötrü ilk növbədə böyük ədib və maarifçinin dram əsərlərinə müraciət etmək lazımdır.

M.F.Axundzadənin komediyaları xalqın qeyri-rəsmi meydan mədəniyyətinin, onun gülüş tərzinin, danışq dilinin arxividir. Məhz bu arxivdən xalqın meydan teatrı, bu teatrın müxtəlif formaları, o cümlədən məzħəkə tamaşaları, kukla oyuları milli danışq dilinin temsilçisi kimi Azərbaycan mədəniyyətinin müasirliyinə boylanır. Elə bu yön-dən yanaşılaşdırma göründür ki, Azərbaycan komediya teatrının paradiqması M.F.Axundzadənin "Təmsilat"ıdır ki, var. Yeni, bu "Təmsilat"da paradiqma xislatı mövcuddur. Bu, o deməkdir ki, Azərbaycan komediya teatrının bütün inkifat xüsusiyyətləri, əsləb məzziyyətləri, ifadə elementləri M.F.Axundzadənin "Təmsilat"ında ard-arda düzülib bir yerde cəmlənmişdir. Ona görə də Mirzə Fətəlinin unikal "Təmsilat"ı özündə paradiqma keyfiyyəti daşıyır və Azərbaycan gülüş mədəniyyətinin ənənələrinə, onun verbal siqətlinə, ifadə formalarına güzgü tu-

Nizami Qafarov,  
Azərbaycan Dövlət Mədəniyyət və  
İncəsənət Universitetinin dissertanti